

# "Döyüsdən necə qayıtmağımı baxmayaraq, gözlərimdən öpərsən"

**X**əyal dünyaya gələndə ermənilər Qarabağı işgal etmişdilər. Vətənimizin bir hissəsi yaşlı tapdağı altında qalıb əzildikcə torpaq uğrunda canlarını fəda edib Vətən göylərində ulduzlara qarışış sayısan şəhid ruhları yurd, torpaq deyib fəryad edirdilər. Yağış əvəzinə göylərə çəkilmiş nakam taleli insanların gözyası töküldü. Sinəmizdə Qarabağ boyda dərd böyüdürdük...



Lək kəndinin qurtaracağı, Goyçay çayına çatçaçatda yolun kənarındaki lövhəyə Xəyalın portreti vurulub. Bayraqlar asılmış yolu istiqamət götürüb irəliləyirik. Qarışdakı evin küçə qapısı açıq, həyətdə qara paltaşlı bir qadın dayanıb sakit-sakit göylərə baxırdı. Elə bil Tanrı ilə söhbət edir, balasını geri istəyirdi. Bizi görüb Tanrıya uzanan əllərini ümidsiz bir şəkildə aşağı salır. Dağ boyda dərdi çıxınlarına yük etmiş ana dərin-dən bir ah çekir. Sonra ömür-gün yoldasını səsleyir: "Rafiq, Xəyalın qonaqları gəlib, gol qarşıla". Dərddən beli bükülbü, qaməti əyilib, iri qara gözləri çuxura düşmüş şəhid atası bizi mehribanlıqla qarşılayıb evə dəvət edir.

Onun yataq otağındaydıq. Buraya Xəyalın ev-muzeyi də demək olar. Fotoşəkillərdən nur üzü Xəyalın baxışlarına sakit baxmaq olmur. Gözyásında boğulan ananın, dərddən əyilib ikiqat olmuş atanın ahu-fəğanı ürəyimizə od salır.

Atası Rafiq ciyərparəsindən söz açıq: "Xəyalın elə bil öz missiyasi var idi. O, vətənpərvər kimi gəlməşdi bu dünyaya. Gəldi, yaşadı, qısa zamanda öz vəzifəzini icra edib getdi.

Xəyal 2016-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırıldı. Əsgərliyini Ağdam razonunda yerləşən hərbi hissədə çəkmişdi. Qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri arasında çox böyük hörmət qazanmışdı. Təlimlərdə fərqləndiyinə, komandanlığın tapşırıqlarını yaxşı yerinə yetirdiyinə görə hərbi hissənin komandanlığı adından dəfələrlə evimizə təşküknamələr gəlməşdi. Özüm Birinci Qarabağ mühərbiyəsinin iştirakçısıyam. Xəyal mənim edə bilmədiklərimi etdi.

2020-ci ilin yayında gedib könüllü olaraq hərbi xidmətə yazılmışdı. Sentyabrin 1-də onu nişanlaşdırmaq fikrimiz vardi. Elə bil mühərbiyənin başlayacağını, şəhid olacağını hiss etmişdi.

Nədənsə sentyabrda nişan aparmağa qoymadı. "Ana, bir qədər gözləyək" dedi. Mühərbiə başlayanda Xəyal çox böyük həvəslə döyüslərə qatıldı. Dedi, hara getdiyini bilirsən? Dedi ki, narahat olma, mən hər şeyə hazırlam. Qalib Ordunun şəhid əsgəri kimi bayraqa bükülü çiyinlərdə gələcəyəm.

Xəyal sentyabrin 29-da axşama yaxın evə gəldi, döyüslərdə iştirak edəcəyini dedi. Səhər tezden yola çıxdı. Məni qucaqlayıb dedi ki, ağlama. Sən ağlayanda əllərim boşalar, qollarım gücdən düşür. Mühərbiyədən qayıdanda necə gəlsəm, gözlərimdən öpərsən. Onda mən rahat olaram.

Noyabrin 2-də Tuğ kəndindən zəng vurmuşdu. Dedi ki, "Ana, Allahın köməyi ilə Xocəlinin qisasını alıq. İndi də Şuşaya gedirik. İnsallah, oradan da sənə sad xəbər verəcəyəm".

Xəyal Şuşanın azadlığı uğrunda həlak olub. Füzulidən Şuşaya qədər uzaq bir məsafə qət edən döyüşçülərdən olub. Qəhrəmanlıq göstərib, tarix yazıb.

Döyüş yoldaşı Hüseyin Əliyevin xatirələri:

- Füzulidə döyüşlər zamanı başlanan tanışlıq sonradan dostluğa, qardaşlığa əvərilmişdi. Xəyalla Füzulidən Şuşaya kimi birgə döyüş yolu keçmişik. Çox dəqiq atıcı idi.

Mühərbiyənin sonuna lap az qalmışdı. XTQ-nin komandiri gəlib Daşaltı kəndi ərazisində üç yol deyilən ərazidə düşmənin təchizat, təminat yolunu bağlamaq üçün könüllü qüvvə lazımlığını deyəndə bizim qrup önə çıxdı. Bu da 99 faiz önlümlə razılaşmaq demək idi. Biz könüllü olaraq həmin əraziyə döyüşə yollandıq. Noyabrin 4-də axşam saat 8 olardı. Hava çox qaranlıq, dumanlı, çənli idi. Döyüş tapşırığını yerinə yetirmək üçün Daşaltıya doğru hərəkətdə idik. Qəflətən ard-arda partlayışlar oldu. Sən demə, minalanmış ərazidən keçirikmiş. Bunlar tank əleyhinə minalar

idi. Biri mənim yaxınlığında partlamışdı. Aldığım zərbədən gözlərim tutuldu. Hər tərəf zülmətə bürünmüdü. Şamo adlı döyüş yoldaşımız qızından ağır yaralanmışdı. Ülvı adlı başqa bir döyüş yoldaşımız da qolundan. Bu partlayışda çox ığidliklər göstərmiş Vüsal Şükürov, Qalası Kərimli, Qalib Nuruzadə, Atakişiyev familyalı bir döyüşçü qardaşımız və Xəyalımız şəhid oldular. Sıramız seyrəlmışdı. Düşmənin təchizat yolu bağlanmalı idi. Nəyin bahasına olursa-olsun, əmri yerinə yetirilməliydi. Biz irəliləyirdik. Zəfərə doğru, o mübarək günə doğru gedirdik. Bilirdik ki, o gün çox yaxındadır. Çox təəssüf ki, Xəyal o günü görmədən getdi.

Vətən mühərbiyəsində göstərdiyi qəhrəmanlıqla görə Cəbrayılov Xəyal Rafiq oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüsdə fərqlənməyə görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.

Xəyalın arzusu Şuşanı azad görmək idi. Hələ uşaqlıqdan Şuşaya zəfer bayraqını sənmaq arzusu ilə yaşıyırdı Xəyal. Bəlkə uşaq vaxtı "Ana, bax gör böyümüşəm" deyəndə tez böyüüb düşmən üstə getməyi niyyət edirdi. Uşaqlıqda xəyalən getdiyi yolu qəhrəman ordumuzun qəhrəman əsgəri Xəyal Cəbrayılov müqəddəs 44 günün 40 gündən qət etmişdi. Düşmənin torpaqlarımıza basdırıldığı özü kimi namərd mına noyabrin 4-ü gecəsi onun cismən Şuşaya getməsinə mane oldu. Şuşanın bir addımlığında Xəyalı dayandırdı.

**Elşən QƏNİYEV,  
"Azərbaycan"**